

2. İlahi hökmün təntənəsi

Ulduz Qasım yaradıcılığının lap əvəlində insan heyatının mistik amillərlə bağlı olduğuna inandığını bildirirdi. Ayri-ayrı əsərlərdə de baş verən hadisələrin Allahın hökmü ilə bağlı olduğunu qeyd edir və düşüncələrdə bunu əsassandırmağa çalışırı. Ancaq istər avto-biografik sizıntılarla qələmə aldığı əsərində, istərsə de Qarabağ xronikasını salnaməyə çevirən romanlarında həyat həqiqətinə, demək olar ki, başdan-başa sadıq qalıb. Əgər belə demək mümkinse, o, Qarabağın işgalini mistik düşüncə ilə Allahın işi kimi qeyd etse də, son nticədə bütün bunların erməni vandallarının eməli olduğunu və onların haq-sızlığını və bə həqsizliyi Allahın özünün də qəbul etməyəcəyini ardıcıl olaraq qeyd edir.

Bələ bir sual meydana çıxır: insan nə vaxt Allaha el açır, ondan kömək diləyir. Baş verən hadisələrdən baş çıxara bilməyən, həyatdan gələn problemlərin qarşısında aciz qalan insan son nəticədə fəvqəlgüclərə üz tutur. Amma onu da qeyd edək ki, hətta dini düşüncədə belə Allah insanı faili-muxtar yaradıb. Yəni həyatdan baş çıxarmaq üçün ona öz gücünə tapınmaq üçün düşündə verib. Demək, hər bir insan özünü idarə etmək, qarşısına çıxan problemlərdən baş çıxarmaq imkanına malikdir. Ele buradaca qeyd edək ki, Ulduz Qasımın "Ağ göyərcinlər" romanının qəhrəmanı gənc Yusifin hələ tam durulmamış, yetkinləşməsi düşüncəsindən belə məlum olur ki, o, illərlə davam edən işğaldan yaxa qurtarmağın yeganə yolu bütün müsləmlərin ümumi ziyyət yeri olan Məkkəyə getmək, orada dua edib Allahdan kömək istəməkdir. Əlbəttə, açıq dünayagörüşü oxucu üçün bər qədər sadələvh çıxış yoldur. Amma hər halda heç bir çıkış yolu olmayan insan üçün bəlkə də bir təskinlik kimi Yusifin niyyəti qəbul oluna bilər. Bütün hallarda biz əsərin yazıldığı mərhələni və neşrin tarixini də burada diqqətə çəkə bilərik. Bu əsər II Qarabağ mühərbişinin başlanması ərəfəsində qələmə alınıb. Əsas odur ki, artıq Azərbaycan xalqı mənəvi cəhətdən özünü səfərbər etmişdi və Azərbaycan ordusu öz torpaqlarını işğaldən azad etmək iqtidarıını özündə hiss edirdi.

Mühərbiədə hadisələrin taleyini ağıllı hərbi taktika, xüsusi hazırlığı olan ordun həll edir. Eyni zamanda hərbi texnika, dövrün tələbinə uyğun silahlarla təchizatın da xüsusi əhəmiyyəti və rolü var. Bütün bunlar öz yerində. Onu da əlavə etməyə dəyər ki, düşmənə savasa qalxan ordunun əsas silahlardan biri də onun özüna, öz gücünə inamıdır. Həyat göstərir ki, inamı sarsılmış olan insan özündə qat-qat zaif olan düşmənə asanlıqla möglüb olur. Biz bunu I Qarabağ savaşında da müşahidə etdik. Bütün imkanlarına görə zoif olan erməni quldurları Azərbaycan torpaqlarını, demək olar ki, asanlıqla işğal etdi. Cünki əhəlinin mənəvi nizamını təmin edəcək mərkəzləmiş qüvvət demək olar ki, yox id. Bu da son nəticədə ona götürüb çıxarıdı ki, insanlar başlarına gələn hadisələrin, bütün çıxılmazlıqların əsas səbəbini fəvqəl qüvvələrlə bağlamalı oldu. Guya ki, yalvarışlar insanları düşdükləri vəziyyətdən qurtara biləcəkdir. Təbiidir ki, bütün bunlar reallıqdan kənardı. Əsas reallıq odur ki, Azərbaycan yazıçıları, jurnalistlər, publisistlər, şairlər, mədəniyyət və incəsənət xadimləri işgalin davam etdiyi illər ərzində xalqın topalanmasına üçün, özüne inamını qaytarması üçün sözün, sənətin gücündən qədərincə yararlanıbildi. Və ele buradaca yeridir deyək ki, Azərbaycan ordusunun mənənə silahlanması, xalqın özüne inamının qaytarılmasında sənət adamlarının əvəzsiz xidməti dan-

mazdır. Demək, elə Ulduz Qasımın özü-nə də düşmənlərə döyüscək Azərbay-can ordusunun mənənə silahlanması üçün xidmətləri böyükdür.

Əsər haqqında ilkin rey söyləyen publisist Tahir Aydinoğlu əsər boyu mənəvi gərginlik içerisinde yaşayış qəhrə-manların düşdükləri psixoloji durumu düzgün qiymətləndirir: "O ki qaldı müəllifin həkəyatina, bildirim: "Ağ göyərcinlər" romanının özü də, sənki, İlahi bir sıfarişlə yazılıb. Əsərin mövzusunu Xeyirlə Şərin əbədi mübarizasından çəgədə bir fəciədən gölürlər, ideyası isə bəşəriyyətin bu amansız bələdan xilas yolunun axtarışını əks etdirir. Müəllif bu nəcət yolunu bütün dünyada təntənə ilə bəyan edilən "Uşaqlar göləcəyimdir" həqiqətinin Şərin əsərindən qurtarmada görür. Bu xilasə qapını isə insanlığı qənim kəsilmiş erməni cəlladlarının cənnət Şuşadan köçkünlük cəhənnəminə atdıqları uşaq - atası Qarabağ müharibəsində şəhid olmuş, nənə-babasının lazımı qayğı gərməyən, anası mələkxislət Zeynəb müəlliminin hədsiz fədakarlıqla tufanın düşmüs çıçək kimi qoruduğu Yusif açır". Doğru olaraq, Tahir Aydinoğlu Şərin əsərətini bəşəri bir bəla hesab edir. Demək, insanlar heç olmasa həyatın geleceyi olan uşaqlar üçün normal həyat təminatı vermelidir. Bunun üçün neinki Şər möglüb edilməli, həm də ifşa edilməlidir. Şərin iç üzü dünyaya tanıldımalıdır. Ancaq bu yolla Şəri gücsüzləşdirmək, onu xeyirin qarşısında diz çökəmeye vədar etmək mümkin olıbilərdi.

Əsərin gənc qəhrəmanı Yusif artıq gözləməkəndən bezib, doğmalarının çək-diyyi zillətləri də görür. O, özünün bacaraçağı bir işlə, əməlle torpaqları işğaldə saxlayan düşmənə zərbə vurmaq isteyir.

nımızı, torpaqlarımızı geri alaq, gözəl Qarabağımıza qayıdaq, əvvəlki kimi ya-sayaq". Burada xalqın facianə taleyi sözün ecazkar gücü ilə monzərəyə çevrilir. Yaziçinin cümlələrini oxuduqca ilan mələyən cöllərde, çadırlarda, vəqonlarda yaşamaq zillətinin çəkənlerin durumlari kino lenti kimi gözlərimizin öünündə keçir. Yaşlı adamlar bu məhrumiyətlərə dəzə bilmir, həyatı tərk edirlər. Uşaqlar epidemiyadan əziyyət çəkir, təfəll olur. Ən baçlıcası, bütövlikdə insanlar sarsılır. Və sabaha - üzü gələcəyə inamı itirirlər. Bütün bunlar bizim heç də uzaq olmayan keçmişdə gördümüz menzərələrdər.

Yusif üçün həyatın dəyeri insanların bər-birinə insan kimi yanaşmasıdır. Hətta o, doğmalarına bildirildən uzaq səfərə üz tutanda da yol boyu rastlaşdığı insanlardan doğmaliq münasibəti görür. Hiss edir ki, adamların qəlbində rəhm-dillik, çətin düşənə yardım etmək düşyələrini hələ də tükənməyib. O, xəyalən uşaq vaxtı gördüyü doğma yerləri gözlərinin önüne götürür. Bəlkə də çox isteyərdi ki, uzaq və çətin səfərdə ona isti münasibət göstərən hər kəsi o doğma yerlərə gərsün. Uşaq yaddaşında qalmış olan Şuşasını gəzməkdə onlara bələdçi olsun. İndi o, yol boyu onu müsiyyət edən adamlara nə danışa bilər? Axi onun yaddaşında gözəl Şuşadan başqa, həm də Şuşadan çıxmanın dəhşətli mənzərələri yaşıyır. Bəlkə də istəsə də, o acinacaqlı mənzərələri olduğu kimi təsvir edə bilmez.

Yusif üçün mənəvi dayaq olan insanlardan bəziləri heç müsəlman da deyil. Onlardan biri rus, digəri ingilisdir. Görünür, bu adamları da ziyyətə aparan hissələr fəvqəlgüçə olan qeyri-adı inam-

Andreyin anasının da Yusife və dostlarına münasibəti bunu göstərir ki, hər bir insan həyatın reallığına düzgün qiymət verəndə mənənə ucalmış olur.

Əlbette, ziyyətə gedənlər çoxdur. İslami dəyərlərə görə bəzi ziyyət yolu keçən hər kəsin günahları bağışlanmış hesab edilir. Yusif isə az yaşındı ki, heç günah eləməyə də vaxt tapmayıb. Lakin o başqalarının günahları sayəsində əziyyətli həyat yaşamalı olub. Cox güman ki, Yusif dualarının qəbul olacağına haqlı olduğunu dəvət etməyib. Lakırdı, Yusifin həyati dərəgahində diləklərin qəbul olundugu əminliklə deyir: "Qayıdaqıq doğma Qarabağımıza, Şuşamıza döñəcəyik. Yenə həmişəki kimi çıxıb Cıdır düzündən Topxana məşəsinə baxacəyik. İsa bulğına gəzməyə gedəcəyik". Uşaq dünyasının paklığı, saflığı onu sonsuz həyat düşüncələri ilə müşayiət edir. Dualarının qəbul olacağına təqdirdə onu böyük xoşbəxtlik gözləyir. Özü de bu xoşbəxtliyi təkcə özü üçün yox, bütün həmyəşidləri üçün arzulayır. Həmyəşidlərinin üzündə gərcəyi gülüşlər onun ilahi aləmdən aldığı en böyük mükafat kimi yaddaşından çağırır. Bu çağırışın bir mahiyyəti de odur ki, həyat gözəldir, ondan kürsmək olmaz. Mümkün qədər həyatın gözəlliklərini duyma, onu yaşamaq lazımdır. Yusifin həyatının duaları qəbul olacağına təqdirdə en güzel çağları kimi onun ilahi temas məqamları yaddaşında qalacaq. Yusifin anası Zeynəb də övladının gələcək xoşbəxt həyatına inanır. Tahir Aydinoğlunun qeyd etdiyi kimi: "Yusifin anası Zeynəb müəllimə isə oğlunun ilahi dərəgahına yetişən diləyindən xəbər tutanda bələ duygulanır". Ana oğlunun necə bir böyük səfərə cəsarət etdiyini düşünən-

VIII. "AĞ GÖYƏRCİNLER" AYDINLIĞA DOĞRU

Bunun üçün onun başqa çıkış yolu yoxdur. Hər halda o, hələlik orduya xidmət etmək iqtidarındə deyil. Yoxsulluq içərisində, çətin hayat şəraitində yaşayan doğmalarının da vəziyyətini də görür. Bəlkə bir vəziyyətdə yəqin ki, onun ulu yaradandan acizənə xahişləri başa düşünlərdir.

Əsərdə bir çox obrazları müəllif ki-fayət qədər dolğunluğu ilə işləyib. Onlardan biri də Yusifin anası Zeynəbdır. Tahir Aydinoğlu əsərdən çıxan nəticə olaraq Zeynəb haqqında oxucuya belə bir fikir çatdırır: "Mələkxislət ananın bu mələk kimi məsum balası bələndə ki, saqələli bir insan tanrı dargahi Məkkəyə gedib ulu yaradana üz tutsa, inidivədə müşkül sayılan istəyinə çatar". Bu insanlar o qədər dərəcədə acizləşib, güz-süzləşib ki... və onların gözündə Şər o qədər güclü və amansızdır ki, onuna ancaq Allahın bacara biləcəyini düşünlər. Onsuz da insanlar illər boyu Alla-ha yalvarıblar. Düşdükləri vəziyyətdən çıkış üçün ulu yaradandan kömək dilo-yiblər. Gənc, bəlkə də yeniyetmə Yusif üçün bəlkə bir düşüncə də onun özünə çı-xış yolu kimi görünür. Bəlkə də onu mərhum mərəmə odur ki, insanlar səhlin içinde yaşasınlar. Həyat insanlara zillət yolu olmasın. Ona görə də Zeynəb ana oğlunu səhlin göyərcinini adlandırır: "Sühl göyərcinim mənim, dünyaya və hamiya dincilik istəyən mələk qəlbim. Anan sənə qurban olsun... İləhinin dərəgahında arz elədiyin arzu-dilək ulu yaradının insanlıq rəhmi ilə çin olacaq. Tezliklə yara-danın köməyi ilə gözəl Qarabağımız xal-qumiza qayıdaq, səfəli-səfəli Şuşamıza döñəcəyik. Bütün ağrılarmız, az da olsa gedəcək... Bir də mühərribə olmayıacaq. İnsanlar, uşaqlar kinsiz-küdürütsiz yaşı-yacaqlar. Bir də ana bətmində körpələri öldürməyəcəklər, onlar gözəl və dinc dünyamıza qan-qadasız göz açacaqlar. Dünyaya galən yeni nəsillər, insallah, xoşbəxt və dinc ömür sürəcəklər". Hər halda Zeynəb ananın bu düşüncələrində həyatın göləcəyinə yüksək inam var. O inanır ki, tezliklə mühərribə qurtaracaq. Çünkü bu mühərribənin qurtarmasını az yaşında zillətlər görmüş olan oğlu tanrı dərgahında, yaradandan istəyib.

Publisist Tahir Aydinoğlu yazıcının ayrı-ayrı məqamlardakı psixoloji müda-xilətlərini diqqətlə saxlayır. Və bəlkə bir fikirə sözünə körpə salır: "Andreyin anası bu təsili səhnəni müəllifin diktəsi ilə bələ monalandır". Bu əsərin mənəvi təsir dairəsinə məhdud məkanla bağlamaq olmaz. Təsədüfi deyil ki, hətta milliyyətə rus olan Andreyin anası da öz düşüncələrində Tahir Aydinoğlunun qeyd etdiyi mənalandırma xüsusi bir məntiqələ oxucuya çatdırır: "Tanım, el bil, üç aq göyərcinci bular. Sühl, azadlıq quşlarından bular. Bütün dünyaya sa-killik, körpələr dinclik baxş eləmək istəyən aq göyərcinlər! Bu nəcib qalblərə ancaq heykəl qoymaq lazımdı ki, bütün ölkələrdə gərsünlər". İnsan hər yerde inسانdır və təbiət etibarı ilə xeyirxahdır.

də, şübhəz, qırurlanır. Axi bütün anaların məramı odur ki, insanlar səhlin içinde yaşasınlar. Həyat insanlara zillət yolu olmasın. Ona görə də Zeynəb ana oğlunu səhlin göyərcinini adlandırır: "Sühl göyərcinim mənim, dünyaya və hamiya dincilik istəyən mələk qəlbim. Anan sənə qurban olsun... İləhinin dərəgahında arz elədiyin arzu-dilək ulu yaradının insanlıq rəhmi ilə çin olacaq. Tezliklə yara-danın köməyi ilə gözəl Qarabağımız xal-qumiza qayıdaq, səfəli-səfəli Şuşamıza döñəcəyik. Bütün ağrılarmız, az da olsa gedəcək... Bir də mühərribə olmayıacaq. İnsanlar, uşaqlar kinsiz-küdürütsiz yaşı-yacaqlar. Bir də ana bətmində körpələri öldürməyəcəklər, onlar gözəl və dinc dünyamıza qan-qadasız göz açacaqlar. Dünyaya galən yeni nəsillər, insallah, xoşbəxt və dinc ömür sürəcəklər". Hər halda Zeynəb ananın bu düşüncələrində həyatın göləcəyinə yüksək inam var. O inanır ki, tezliklə mühərribə qurtaracaq. Çünkü bu mühərribənin qurtarmasını az yaşında zillətlər görmüş olan oğlu tanrı dərgahında, yaradandan istəyib.

Tahir Aydinoğlu qeydlerinin sonunu bələ bir nəzəri ifadə ilə bitirir: "Ulduz Qasımın "Ağ göyərcinlər" əsərində sözün qüdrəti ilə qapi açıldığı Şuşamıza bundan az sonra Azərbaycan ordusunun sənəğüsü ilə qayıtmağımız bəlli haqiqətin həyat həqiqətinə çevriləsi möcüzəsi deyişilmi!". Doğru qənaətdir. Ulduz Qasımın əsərindəki diləklərin həyatdağı təntənəni biz özümüz da gördük. Artıq Şuşanın azad edilməsinin ikinci ildönümünü də bayram edik. Bir daha qeyd edək ki, əsərdən çıxan əsas noticə burdu ki, Qarabağ Azərbaycandır. Və həm də bu hökm ilahi sos kimi varlığımıza öbədi olaraq hopmuşdur.